


İlkinliyin dəyişməz çöhrəsi



Herdan adama elə gəlir ki, daha bu mövzuda mümkün olan nə varsa araşdırılıb. Deyilib. Yazılıb. Qurtarıb! Tədqiqat mövzusu kimi ən qədimi, ilkin olanlardandır. Amma bir qaçılmasız reallıq da var; milli mədəniyyətin təməlinde dayanan meydan, xalq oyunları, mərasim toplantıları, şəbih olayları mövzusuna bir növ pəncərə, eynək, saf ayna şüəssi kimidir. Elə ki, sonsuz maraq duyğusu ilə əlini uzadıb bu saf aynanın, eynək və pəncərə

şüşesinin üstünü tutan şəhi, nəmi silirsən, gözlerin önungde yepeni, heyrətamız bir aləm açılır. Dəfolunmaz bir isteklə o aləmdə yaşamaq, o aləmin gizlinlərinə, xəyal dünyasına varmaq isteyirsən. Xalq yaddaşının ata-ana ocağı, necə deyərlər, "dibək daşı" kimidir bu aləm. Ssenarisiz, rejissorsuz sehnə kadrlarıdır. Milli mədəniyyətimizin hansı örnək xəzinəsinə göz atırsansa, xalq ruhunun daşıcıları olan o sehnələrdən ölümsüz fragmənlər bir-ər-bir-ər boy gösterir. Deyək ki, ana kitabımız "Dədəm Qorqud" dastanından bir əsintisi gəlir. Xatırlayaq, ənənəvi məclislərdən biri qurulub. Meydan yeni bir şadyanalıq havasıyla aşib-daşır. Ele bu vaxt gözlənilməz olay baş verir. Şidirgi çal-çağır havasından başı dönen buga meydana hücum çökir. Bunu gözləməyen meydan əhli təşviş içindədir. Ele bu vaxt hələ də daşıyacağı adın məramınca yenilməz güc-qüvvət toplayan genc oğlan vaxt itirmədən meydana çıxır. Qızığın buğanı ram edir. Ozanlar ozanı Qorqud ata onun bu igidliyini ürəkdən öyür, ona Buğac adı verir və gələcəyini qutlaysı: "Adını mən verdim, bəxtini, taleyini uca olan Allah versin!"

Unudulmaz sehnədir və hesab edirəm, bu, bizim xalq, meydan oyunlarının bitkin versiyasının yazılı ədəbiyyatımıza yansıyan ilk nümunələrindəndir.

Belə nümunələr "Koroğlu" dastanının ayrı-ayrı qolları hücrəsində oyur-oyur oynasmaqdadır. Deyək ki, dil ezbəri olan bu unudulmaz misralarda:

**Pəhləvanlar kisvət geyib, yağılanır,
Cümə bəzirganlar burda əylanır.
İki misralıq fikirdir. Amma mahiyyətinə varanda bir**



kitablıq mətləb var; yəni burası elə bir meydandır ki, dünyanın ən müxtəlif guşelərindən gələn, eyni zamanda, elin ən ünlü kəsləri bu meydana cəm olur, yol yorğunluqlarını, gündelik problemlərini, yaşayış qarşlaşalarını, iztirablarını burada unudurlar. Burası bir tamaşa meydanıdır. Rəqib əli yapışa bilməsin deyə bədənlərinə yaq çıxmış pəhləvanların, meydangır çalıb-çağırıcların, şəhib ustalarının bir araya gəldiyi məkandır burası.

"Arşın mal alan", "O olmasın, bu olsun", "Dəli Kür", "Yeddi oğul istərem", "Derviş Parisi dağıdır" və s. filmlərdə əbədiləşən kadrlar var, bacadan şal sallayanlar, qulaq falına çıxanlar, bəxt sinayanlar, bayramlıq üçün papaq atanlar, yumurta döyüşüleri, xoruz döyüşdürümləri, üzüksallama, qulaq fali ayinleri... Bütün bunlar meydan oyunlarından, şəbih ənənələrindən gələn belli kodlar, elementlərdir. Eləcə də "Kosa-kosa", "Qodu-qodu" oyunları.

Folklor araşdırmaçıları, ədəbiyyatşünaslıq elmi adı çəkilən və çəkilməyən çoxsaylı folklor gələnəkləri haqqında yetərinə bəhs edib. Xalq yaradıcılığı, mifologiyadan gələn yaradıcılıq faktları olaraq bu mövzuda geniş tədqiqatlar aparılıb. Daha çox araşdırma sahəsi olaraq, daha çox mövzü aktuellığı, xalqın, millətin keçib gəldiyi zamanın, mühitin gerçek tərəfini öyrənmək baxımından. Ancaq çox zaman tədqiqatçılar bu mədəniyyət xəzinəsinin topluma bəxş etdiyi, yaşatdığı estetik zövq mövzusunun üzərindən sükutla keçilib. Yəni bəlli folklor nümunələrinin yaranma tarixi, meydan oyunları və şəbihlərin geniş yayıldığı ərazilər, bəlli nümunələr folklorşünaslıq faktı kimi tədqiq edilib, ancaq xalq ruhunun, xalq inancının gerçek ifadəçiləri olan bu mədəniyyət xəzinəsinin yaranmasına vəsile olan zəruri məqamlar arxa planda qalıb. Belə deyək, folklor, xalq yaradıcılığı küll olaraq mədəniyyət faktı kimi öyrənilib, ancaq onun estetik mahiyyəti, yaranma, var olma səbəbi, bu xəzinənin cəmiyyət həyatının hansı boşluqlarını doldurmalı olduğu zərurəti əhatəli şəkildə öz ifadəsini tapmayıb. Bu xüsusda biz daha çox kino mətbəximizə, ekran-efir məkanlarına borcluyuq. O səbəbdən ki, çoxylonluq meydən oyunlarının, şəbih mərasimlərinin cəmiyyət həyatına bəxş etdiyi estetik yaşamı epizodik fonda olsa da belə, kino, ekran-efir təsərrüfatımız daha qabarlıq şəkildə ifadə edə bilməşdir. Məsələn, "Yeddi oğul istərem" filmində Novruz bayramı şadyanalığını əks etdirəm "Kosa-kosa" sehnəsində izleyici həm məşhur mahnısını oxuya-oxuya heybəsini doldururan Keçəpapağı, həm evlənmək arzusu ilə qovrulan, bir oyunu ilə "keçini qoynu eyləyen" Kosanı görür, həm də bu xoş meydan



oyunu fonunda bütün qayğılarını, dərd-sərini, həyat problemlərini unudub bir anın xoşbəxti olan meydan əhlini... Üz-gözlərini tük basıb, vaxtsız qocalığın ağır yüksü üstlərinə çöküb, eyin-başları tökülbil, ancaq tamaşa-sına durduqları şəbih onları gözleri yaşarınca güldürür. Yeganə tək dişlerinin görünmesinin, ağızlarındakı yaş-mağın sürüşməsinin, üz-gözlerinin derin qırışlarının görünməməsinin belə fərqində deyillər.

Həmin anlarının bəxtəvərləridirlər. Dünyanın ən böyük estetik zövqünü yaşayırlar. Üreklerində kinə, kibirə yer qalmayıb. Təmizlənmə, paklaşma məqamında-dırlar. Həmin anda upuzun saqqalı, güclə seçiləcək buy-nuzları, bəzi hallarda uzanıb-uzanıb yerə çatan "quyruğu" yərə deyən, görkəmi ilə meydani dolduran şəbihçi-lər belə bu səhnəni izleyənlərin gözü önünde səadət, sevinc, gülüş məlekleri kimi görünür. Yəni seyri hər hansı "şeytanlığın" içinde belə, semimiyyet, tebəssüm ilahisi arayır. Onu tapır. Ona sığınır. Nəcə deyərlər, kö-nül qaranlıqlarını aydınlaşdır. Anın xoşbəxtliyini yaşayırlar. Bu halı hər dəfə yeni bir meydan oyunu, şəbih tamaşa-ları ilə yenidən yaşamaq arzuya dönür. O meydanın, o şəbih gününün yolu gözlənilir. Gəlir Novruz günlərinin məşhur yumurta döyüşləri, papaq atdı, qulaq falına çıxmama mərasimləri. Bu adət-ənənənin insana yaşatdığı xoş əhval-ruhiyyə, verdiyi zövq... Mübahıləsiz demək olar ki, bu səhnələr, xalq yaradıcılığı nümunələri böyük teatr, səhna mədəniyyətimizin temelinə qoyulan özül daşları kimidir. Böyük teatr həyatımız o köklərdən gəlir. Səh-na tariximiz ilk qaranşuslarından olan, "Hekayəti - Molla İbrahim Xəlil kimyagər" in misi qızılı çevrə bil-mək gülüşü, "Ölüler" in məşhur qəbiristan toplantısı hə-min meydan oyunlarının daha genişlənmiş, daha "ahil-lanmış", daha cilalanmış şəkilləridir. Sadəcə, bu mə-qamda öne çıxan situasiya yeni mahiyyət daşıyır; saf, xoş gülüş, ironiya, kinaya, rişxənd tonuna keçir. Mahiyyət-sə yerində qalır. Yəni hər iki halda, hər iki tonda mey-dani dolduran gülüş cəmiyyəti, toplumu ve fərdləri mə-nəvi paklığı, təmizlik aləminə səsləyir.

Onu yeniləyir, özünü-özüne tanıdır.
Meydan, xalq mərasim oyunları, şəbihlər mədəniyy-

yət tariximizde Yerin, Göyün, Dünyanın öz poetik ifa-dəsini tapdığı ölümsüz mənbələrdir. Dünyanın, bəxtin, taleyn sırı bilmecələrinə, geleceyin gerçəyə çevirə bi-lecyi gözləntilərə, açılmaz qifillara qulaq falları, qapı pusmalar, üzük sallamalar, suda iyne gəzdirmekle açar salan vergili bilgilərimiz düşündürkərimi və qənaətləri-ni ilk növbədə meydan oyunlarının, şəbih tamaşalarının dilindən anladıblar. Bir ağızdan xəber almaq isteyiblər ki:

**Qodu-qodunu gördünüz mü?
Qodu ya salam verdiniz mi?
Qodu burdan keçəndə
Qırmızı donunu gördünüz mü?**

Ən çox dumanlı-sıslı, qaranlıq günlərde oxunan, dil əzberi olan nəğmədir bu... İfaçı üçün Qodu xoş günün, aydınlığın, işığın daşıyıcısı olan, libası, qırmızı geyimi səhəri simvolizə eden mifik varlıqdır. Arzuolunmaz günlərde bu mifik varlığın belə xoş ovqatla xəber alınması sıxıntı çekən hər kəse toxraqlıq verir. Anladır ki, ümidi olmayıñ, işiq, Güneş, sevinc simvolu olan Qodu-nun nəfəsi duyulmaqdadır, lap elə indicə gəlib yanınızdan keçəcək, öz qızılı geyimiyle dünyanızı işıqlan-dıracaq. Bəxtinizə gün doğacaq. Dörd misralıq bu şərqi ilk növbədə estetik zövq, yaşantu mənbəyi, müjdəciyi ki-mi yaddaşlara yansır. Bütün hallarda xalq yaradıcılı-ğı, meydan oyunları bu vacib missiyaya hesablanıb.

"Estetik təsir, estetik yönəltme" yazırıam ve yadına memuar ədəbiyyatdan tanış olan səhifələr dürüb; deməlli, görkəmli maarifçi yazıçımız Əbdülərhim bəy Haq-verdiyev ötən əsrin evvəllerində mədəniyyət beşiyi Şuşada ilk xalq tamaşasının əsasını qoyur. Proqram Füzulinin "Leyli ve Məcnun" poemasından Leylinin ölümü səhnesi əsasında hazırlanır. Məcnun rolunda böyük muğam ustası Cabbar Qaryağdıoğlu, Leyli rolunda məşhur xanəndə Keçəçi oğlu Məhəmməd tamaşacı qarşısına çı-xır. Və bu oyunu yeniyetmə marağı ilə izleyən, gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyliyə olməz "Leyli və Məcnun" operasını yazdıracaqdır. Deməli, kiçicik

bir xalq tamaşası gelecek zamanlar üçün əbədi var ola-caq, səhnələr titrədək möhtəşəm bir sənət abidəsinin təməlini atır. Estetik zövqün milli təfəkküre, düşüncə-yə verdiyi stimulun parlaq nümunəsidir bu... Günümüzün, yaşamımızın ayrılmaz parçasına çevrilən telemə-kanlar, mobil telefon şəbəkələri, kompüter gerçiklikləri nəmə-babalarımızın "Sehrli güzgү" nağıllarının, xə-yallarının gerçəyə çevrilməsinin isbatı deyilim? Həle bir, uçan xalça-sürəti saniyelər hesablanması uçaq vasi-tələri paralelləri... "Qarpız arabaların, kağız gəmilərin" köyneyindən çıxan buzqızan gemiler, katerler... Bütün bunların hər biri ilkin yaradıcılıq amilinin doğurduğu es-tetik zövqün, heyranlığın cəmiyyət həyatına daha bö-yük, ərdəmlı şəkildə nüfuz etməsi, daha geniş ölçüde reallaşması deyilim? Hansı yönən göz yetirsek görərik ki, bu günün gözüyle baxanda, haradasa bəsit, sade, xə-yalpərestlik nümunəsi olan ilkin xalq oyunlarının, şə-bih tamaşalarının estetik təsiri, oyadıcı, səfərbəredici niyyəti çağdaş həyatımızın dünyaşöhrəti mədəniyyət abidəlerinin meydana gəlməsində əsaslı, əvəzsiz bazis rol oynayıb. Xalq, toplum arzusunun reallığa dönüş mə-qamının kökündə o sadə, hər cür ritorikadan uzaq este-tik zövqü formalasdır, ilkinliyinə vəfali nəsnələr da-yanır.

Unutmamalıyıq. Hər cür multikultural, hər cür "izm-ler" basqısının tünlüyü şəraitində belə, o ilkin təməllərin, mədəniyyət "babalarının" milli ruha, düşüncə-yə yansıtdığı heyranlıq dolu estetik zövq mənbələrimizə sa-hib çıxmaliyiq.

Avropa parlaq görüntüler arxasında yürüdükçə ya-ponlar keçmişin ətrini yaşıdan, tarixə vəfali, əsrlərin aşınmasına məruz qalmış "solğun rəngləri" sevdilər. O rəngi qorudular. O rəngə sahib çıxdılar və özlərini o rəng-də tapdılar. O rəng kühnəliyin, geriliyin yox, sözün ge-niş mənasında özünə, soy-kökə, ilkinliyə bağlılığın rəng-idir. Əbədi rəmz, dəyişməz cöhredir. O cöhredə eks olunan nə varsa, gül ləcəyi, bulaq suyu, ana südü kimi saf, təmiz və əbədidir... Estetik hadisənin idrak aləm-i-nə, düşüncə-yə bu yönən yansığıni isə isbat etməyə lüzum qalmır.